

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Sevinc

Soyad: Hüseynova

Ata adı: Hidayet

Təvvəllüd: 03.01.1976


İş telefonu: -

Mob: 0505442409

E-mail: hsevinc589@gmail.com

Fakültə: Baytarlıq təbabəti

Kafedra: Epizootologiya, mikrobiologiya və parazitologiya



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1998-ci ildə Baytarlıq təbabəti fakültəsinin bakalavr ali pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin magistraturaya qəbul olmuş və 2000-ci ildə magistr ali pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasına dissertant təhkim olunmuşdur. Eyni zamanda kafedrada stajçı müəllim vəzifəsində işləmişdir. 2002-ci ildə kafedranın assistenti vəzifəsində işləmişdir. 2020-ci ildən baş müəllim vəzifəsində işləyir.

ƏMƏK FƏALİYYƏTİ

2001-ci ildən Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasında dissertant təhkim olunmuşdur; 2020-ci ildən baş müəllim vəzifəsində işləyir. Bakalavr pilləsində "Baytarlıq mikrobiologiyası, virusologiyası və immunologiyası", "Qoyunların infeksiyon xəstəlikləri", fənnlərindən mühazirə və laboratoriya dərslərini aparır. Magistr pilləsində "Kənd təsərrüfatı heyvanlarının infeksiyon xəstəliklərinin diferensial diaqnostikası" fənnindən mühazirə dərslərini aparır. 55-yaxın məqalənin və 5 proqramın müəllifi və həmmüəllifidir.

TƏDQIQAT SAHƏSİ

"Quzularda anaerob dizenteriyanın törədicisinin bioloji xüsusiyyətləri və ona qarşı immunoprofilaktikanın təkmilləşdirilməsi"

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

- 1.Проблеми зооинженерии вет.мед.Зборник веет.науки вирусе 7/31 Украинки 2001.5 съезд паразитологов.
- 2.Материалы 1 Республиканской Научной Конференции магистров Сумгаит,2001.
- 3.Материалы международной конференции посвящ.100-летию со дня организации АзНИВИ.Баку,2003.
- 4.П международ.конференц.по научно-прикладным проб.Украины 2003. г.Луганск
- 5.Aspirantların ve genc tədqiqatçıların IX Respublika elmi konfransının materialları I.Bakı,2003
- 6.Материалы междунар.Конфер. посвящ.75-летию со дня организации АзСХА.Гянджа,2004
- 7.ADAU-nun 80-illik yubileyine həsr edilmiş elmi praktiki konfrans.Gence,2009.
- 8.Beynəlxalq elmi-praktik konfransın tezisləri.ADAU.Gence,2011
- 9.ADAU.Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransın materialları (25-26 aprel 2013)
- 10.Azərbaycan Beynəlxalq konfrans 2014.
- 11.Azərbaycanda Ekoloji Temiz Kənd Təsərrüfatının inkişafı.Elmi-Praktiki Konfrans.Gence,29 oktyabr 2019.
- 12.Azərbaycanda Aqrar Sığortanın tətbiqi:Problemlər və imkanlar.Elmi-Praktiki konfrans.Gence,15 mart2019.
- 13.Baytarlıq Elminin İnkişaf İstiqamətində İnnovasiyaların Tətbiqi.Beynəlxalq Elmi-Praktik konfrans materialları.Baytarlıq Elmi-Tədqiqat institutu.2019

ELMİ ƏSƏRLƏR

- 1.Гусейнова С.Г. Проблема стимулирования иммунитета.Бейнəlxalq elmi-Praktik konfransın tezisləri.Gence,2011
- 2.Алескеров З.А.,Гусейнова С.Г.Применение нуклеината натрия для стимулирования овец и ягнят при ассоциированных заболеваниях.Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransın materialları (25-26 aprel 2013-cü il).
- 3.Dünəməliyev Q., Vəliyev Ş.,Hüseynova S.,Novrozova S. Quşların qripi.//Baytarlıq tēbabeti və ərzaq təhlükəsizliyi:Problemlər və Perspektivlər Beynəlxalq Konfrans materialları.(23-24 may 2014).Naxçıvan-2014.
- 4.Алескеров З.А.,Гусейнова С.Г.Применение биостимуляторов при ассоциированных инфекциях.Azərbaycanda Aqrar sığortanın tətbiqi:Problemlər və imkanlar.Elmi-Praktik konfrans Gence,15 mart 2019.
- 5.Велиев Ш.,Гусейнова С. Изучение некоторых свойств в организме больных и павших ягнят при анаэробной дизентерии.Материалы международной научно-практической конференции.2019.

DİL BİLİKLƏRİ

İngilis

Rus

Digər dillər